

**“Bəni öldürsələr də bən yaşarım,  
tərk edib xəlqi xalıqə qoşarım”**

**A**zerbaycan xatırının  
XX əsrдə yetirdiyi  
ən böyük şəxsiyyət-  
lərdən olan filosof-səair və  
istedadlı dramaturq Hü-  
seyn Cavid ictimai fikir ta-  
rixində böyük rol oyna-  
mışdır. Hələ sağlığında öz  
orijinal sənət yolu ilə milli  
ədəbi-ictimai fikrin diqqəti-  
ni yaradıcılığına cəlb et-  
miş Cavid irsi günahsız  
yerə repressiya olunduq-  
dan sonra, bir müddət ya-  
saq edilsə də, əsl vətənpərvər ziya-  
liların xatirindən bir an da çıxmamış,  
yeri gəldikcə, şifahi şəkildə o-



*sa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraati almışdır.*

Xalqımızın bir çox klassik sənətkarı kim Hüseyn Cavid ırsının və sənətkar şəxsiyyətinin əsl qiymətini sözün-sənətin böyük bicisi və hamisi Azərbaycan xalqının böyük Oğlu, Ümummilli Lider Heydər Əliyev vəmiş, onun istər cismən, istərsə də mənəvətəninə və xalqına qaytarılmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hər 1982-ci ildə Uzaq Sibirdən vətəninə getiriləməsi ve Naxçıvanda məzari üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhu dirçəlliş və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından, müstəsna əhəmiyyət te malik misilsiz bir hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: " Tarix hər şeyi öyrinə qoydu. Hüseyn Cavidin cənazəsi da Sibirdən öz vətəninə getirildi, onun adı da yüksəldi".

*Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazeçisinin gel-*

büsu ilə Hüseyn Cavidin cənazesinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşlı şadığımız illerdə, həqiqətən də, böyük məraqqə doğurmuşdu. Milli mədəniyyətimiz hərtərəfli inkişafına, yüksəlişinə daim təkədverən Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci Katibi vəzifəsində çalışarkən, 1981-ci ilde Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra - 1982-ci oktyabrın 3-de Naxçıvana səfəri zamanı Cavidin cənazesinin qalıqlarının Uzaq Sibirdən tapılıb getirilməsinə xeyir-dua vermişdir. 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazesinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bərəqərəqət qərar qəbul etmiş ve bu qərarın icrası rus yəhudi həmkarlarının köməyindən istifadə edərək şairin məşəqqətli ölüm yolunu tədqiq etdərək, Cavid haqqında Uzaq Sibirə saxlanılan sənədlərin eldə olunmasına nail olmuş Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvələ olunmuşdu.

Cavidin cənazesinin qalıqları onilliklə dən sonra uzaq və buzlu Sibirin əlçatma yerlerindən doğma yurdu Naxçıvana gətirildi. Rəvvüklə dramaturğun doğum günü münasibəti

Boyük dramaturqun doğum gunundan onun keçdiyi ömür yolunu bir daha vərəqləyirik. Büyök dramaturq Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-da Naxçıvanda ruhanı-

Cəlilə ilidə Əryabının 24-də Naxçıvanda funa ailəsində dünyaya göz açıb. İbtidai təhsili Naxçıvanda molla məktəbində, orta təhsili isə M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yə üssüllü məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrzin "Talibiyə" mədrəsəsində təhsilini davam etdirmiştir. İstanbul Universitetinə ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvandı sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildə isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının eynaxşı enənələrini inkişaf etdirən sənətkar

Hüseyin Cavid sənəti janr ve

forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə ve dramaların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi facieleri, ailə-məsiş dramları üzərindəki ədəsi forma yeniliyi baxımından, ən dramaturgiyasında yeni bir

Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatri" kimi səciyyeləndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri eksini tapmışdır.

xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrə tədricə “haqq və rilmir, alınır” ideyasına gəlib çıxmışdır. Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəcə qüvvələri - “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumi-ləşdirilmiş və işgalçı müharibələrə lənət yağıdırılmışdır.

geden ve 7 ay boyunca yaşayın Hüseyin Cavid oradan ziyailərlərin mənəvi iztirablarını yüksək etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. Ötən əsrin 20-30-cu illərində Hüseyin Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyin Cavidin tarixə və tarixi şəxsiyyətlərə baxışında ciddi dönüşən oldu.

Ümummilli Lider Heydər Əliyevin "Hü-

seyn Cavidin 120 illik yubileyi haqqında" imzalandığı Sərəncamdan bir gün sonra 2002-ci il 24 oktyabrda, yeni Hüseyin Cavidin 120 illik yubileyi günündə şairin Ev Muzeyi açıldı.

di. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ulu Önder Heydər Əliyevin siyasetini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, böyük sənətkarın əsərləri latin qrafikasında çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında dövlət başçısı sərəncamlar imzalılmışdır. Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəşrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqi zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünyaya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq sehifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müeyyənləşdirən əsərləri bu gün de öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Böyük dramaturq Hüseyn Cavid "Şeyx Sənan" faciəsində yaratdığı dramatik münaqışə vasitəsilə insanın həqiqət axtarışında olaraq, onun hisslerinin alılıyini yüksəltmək səyləri ilə ucalə biləcəyinin mümkünlüğünü isbat etmişdir. Hüseyn Cavid də, məhz belə ali dəyərlərin axtarışında olaraq, əbədiyyini qazanmışdır. Əsərdə qəhremannı Sənanın dilindən deyilmiş aşağıdakı misralarda sanki dramaturqun həyatı nəzmə çəkilmişdir:

Tərk edib xəlqi xalıqə qosarım.

Zumrud BAYRAMOVA